


Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir



Allahın Güclü Adamı - Şimşon




Müəllif: Edward Hughes
İllüstrasiya edən: Janie Forest; Alastair Paterson
Uyğunlaşdırın: Lyn Doerksen
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2021 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.

1

Uzun illər əvvəl İsrail torpağında Manoah adlı bir adam yaşayırdı. Onun və arvadının övladı yox idi. Bir gün Rəbbin mələyi onun arvadına göründü. O dedi: “Sənin çox xüsusi bir övladın olacaq”.




2


O, bu gözəl xəbəri ərinə dedi. Manoah dua etdi: “Ya Rəbb... yenidən yanımıza gəl. Doğulacaq uşaq barəsində nə edəcəyimizi bizə öyrət”.




3



Mələk Manoaha dedi ki, uşağın saçı heç vaxt kəsilməməlidir, heç vaxt alkoqollu içki içməməlidir və heç vaxt müəyyən yeməkləri yeməməlidir. Allah bu övladı hakim olmaq üçün seçib. O, İsrailə başçılıq edəcək.




4




Sözsüz ki, Allahın xalqına kömək lazım idi. Onlar Allahdan uzaqlaşdıqlarını hiss etdilər, düşmənləri Filiştililər də onlara hədə-qorxu gəlirdi. Amma onlar dua edəndə Allah eşitdi. O, dünyanın ən güclü adamı olacaq bu körpəni göndərdi.

5



Beləliklə, qadın bir oğul doğdu və onun adını Şimşon qoydu, körpə böyüdü və Rəbb ona xeyir-dua verdi. Rəbbin Ruhu onunla hərəkət etməyə başladı. Şimşon çox güclü oldu. Bir gün o, əlində heç bir şey olmadan gənc aslanla savaşıdı və onu öldürdü!

6



Sonra Şimşon ölü aslanın leşində yuva salan arı sürüsünün balının dadına baxdı. O, tapmaca düzəltdi: “Yeyəndən bir yeməli şey çıxdı, güclüdən bir şirin şey çıxdı”. Heç kim bunun açmasını tapa bilmədi, lakin Şimşonun yeni Filiştili arvadı onun dostlarına dedi. Bu, Şimşonu çox qəzəbləndirdi.


7

Filiştililər Şimşonun arvadını onun dostunun arvadı olması üçün verəndə Şimşon daha da qəzəbləndi. O, qisas almağı planlaşdırdı. Ancaq necə? Əvvəlcə Şimşon 300 tülkü tutdu. Sonra o, tülkürlərin quyruqlarını cüt-cüt bir-birinə bağladı və onların quyruqlarının arasına bir məşəl qoydu.




8

Sonra Şimşon tülküləri Filiştililərin taxıl zəmilərinə buraxdı!




9

İndi Filiştililər qisas almaq istəyirdilər. Şimşon Filiştililər tərəfindən tutulmasına, əl-qolunun bağlanmasına və öldürülməsinə izin verdi.



10

Lakin Rəbbin Ruhu Şimşonun üzərinə endi. O, kəndirləri qırdı, ölü eşşəyin çənə sümüyünü götürdü və 1000 Filiştilini öldürdü.



11

Filiştili axtarış dəstələri Şimşonu axtardılar. Bir gecə onlar şəhərdə Şimşona tələ qurdular və şəhər darvazalarını qıfılladılar. Lakin Şimşon şəhər darvazalarını öz çiyinlərində daşıyaraq şəhərdən çıxdı!



12

Amma Şimşon Allahın dediyini etmədi. O, Allaha itaət edəndə Allah ona güc verirdi. Bir gün Şimşon öz gücünün sirrini gözəl Filiştili casusla, Delila ilə bölüşdü. Şimşon yatarkən Delila bir adama onun saçlarını qırxdırdı.




13

Sonra Filiştililər Delilanın yataq otağında Şimşona hücum etdilər. Şimşon çətinliklə döyüşdü, onun gücü getmişdi. Düşmənləri onun gözlerini çıxartdılar. Kor və zəif Şimşon Filiştililərin quluna çevrildi. Onlar ona güldülər və Allahın xidmətçisini ələ saldılar.



14


Filiştililərin ziyafəti var idi. Onlar Şimşonu onlara təslim etdiyinə görə öz balıq allahlarını, Daqonu alqışladılar. Onlar Daqonun məbədində yeyib-içdilər və şənlik etdilər. Sonra onları əyləndirmək üçün Şimşonu çağırdılar.



15

Oğlan Şimşonu gətirdi və ona məbədi saxlayan sütunlara söykənməyə izin verdi. Orada Şimşonu ələ salan 3000 Filiştili və məbəddə bundan da çox adam var idi. Lakin zindanda Şimşonun saçları uzanmağa başlamışdı. İndi o dua etdi: “Ya Rəbb Allah, sadəcə bir dəfə məni qüvvələndir


ki, mən iki gözümə görə qisas ala bilim”.



16

Allah yenidən Şimşona güc verəcəkmi? Şimşon mümkün olmayanı edə biləcəkmi? BƏLİ! BƏLİ! Şimşon güclənərək, nəhəng dirəkləri yerindən tərpətdi və məbədin damını dağıtdı.

Daqonun məbədi minlərlə Filiştilini və Şimşonu da öldürərək dağıldı!



17

Allahın Güclü Adamı - Şimşon

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Hakimlər 13-16

“Kəlamının açılanması nur saçır”.
Məzmur 119:130

18

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondən günahlarını bağışlamasını dilərsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatuma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

20

Son

14

60

19